



ƏBƏDİYASAR

Qərənfil Dünyaminqızı,
filologiya üzrə fəlsəfə doktoru

"Mənsiz də dünyanın işi keçərmiş". Romantik ədəbi məktəbin nümayəndəsi Məhəmməd Hadi haqqında oxuyarkən hər dəfə Ömər Xəyyamın bu misralarını xatırlayıram. Bəlkə, ona görə ki, arzularının gercəkliyinə yalnız xəyallarında qovuşaraq "xoşbəxt" olan, "ömrü boyu rəzalətdə yaşayan" şair onuz da bu dünyada "hər yoxluqla barışmışdı". Onun xoş arzularla başlanan səhərləri, gecələr başını salacaq isti bir yuvası, siğal çəkəcək, dərdinə məlhəm, şərik olacaq bir həmdəmi olmasa da, bu adı bir ömür də deyildi. Bu xoş duyğularla, çılgınlıqla dolu, məsləyinə vurğun, aydın düşüncəli, ədəbiyyatına fədakarcasına, minnətsiz xidmət edən söz, sənət fədaisinin ömrü idi. Şair nə qədər ağrı-acılarla, çətinliklərlə üz-üzə qalsa da, həyatda sinmadan, usanmadan mübarizə apardı və öz sarsılmaz amalı uğrunda ömrünü başa vurdu. Odur ki, bu gün "Şərq romantizmini yaradanlardan biri", Vətən və millətin şəhid şairi Məhəmməd Hadinin hər cür ehtiramla yad edilməyə haqqı var. Boşuna deyilməyib ki, "həyat, dünya anılanlarıyla, unudula bilməyənləriylə, yoxluğu təəssüf doğuranlarıyla sevimplidir".

Uzun illər Şura hökuməti M.Hadini "burjua yazarı", "ziddiyyətli, təzadlı şəxs", "Türkçü-turançı yazar" adlandıraraq, onu tənqid, təhqir etməkdən belə çəkinməyərək "qiymət" verdi. Əslində, bu "qiymət"ləndirmə meyari o zaman təkcə M.Hadiyə deyil, vətənpərvərliyi, turançılığı,

türkçülüyü, azadlığı tərənnüm edən bütün romantiklərin yaradıcılığına şamil idi. Onların yaradıcılığında romantika yox, "siyasi lirika" axtarılırdı. Amma illər sonra "siyasi lirika" axtarışında olanlar "ötüb keçəcək", epoxaya "ötüb keçən əsərlər" yazmayan bu romantiklərin böyük sənətkarlar olduğunu etiraf etməli oldular. "Hadi və Cavid kimi sənətkarlardan imtina etmək yox, onları düzgün tədqiq edib öyrənmək və gənc nəslə tanıtmaq lazımdır" -deyə hətta təklif də irəli sürdülər.

M.Hadi yaradıcılığına və şəxsiyyətinə "sosialist realizmi"nin ölçü və tələbləri ilə ya-naşılmış, sovet dövründəki bütün millət fədailəri kimi, dövrün ideoloji, siyasi burulğanına düşüb unudulmuş, siyasi-sosioloji, ədəbi-tarixi istiqamətdə araşdırılmış və yaxud da "ardıcıl bir məfkurəyə malik olmayan sərəxoş" kimi damğalar vurularaq unutdurulmağa çalışılmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, sovet dönməmində təkcə M.Hadinin yox, bütün romantiklərin yaradıcılığına yasaq qoyulub. Məsələn, 1947-ci ildə "Ədəbiyyat" qəzeti redaktorluq edən Cəfər Cəfərov "Səni kim unudar" sərlövhəli bir məqaləni qəzetdə dərc edir. Poetik yanğı ilə oxucunu vəcdə gətirən bu məqalə istedadlı filosof şair M.Hadiyə həsr edilmişdi. Məqalə hakim dairələrin hiddətinə səbəb olur, ruspərəst məmurların "burjua ideoloqu və millətçi" adlandırdıqları M.Hadi yaradıcılığına isti münasibət gənc redaktora çox ağır başa gəlir. Partiyalı mətbuatda, Mərkəzi Komitənin iclaslarında C.Cəfərov məzəmmət və qınaq hədəfinə dönür, rəhbərliyin göstərişilə tezliklə redaksiyadan uzaqlaşdırılır. Uzun müddət işsiz qalan C.Cəfərov üçün bu hələ çox yüngül cəza idi. Görəsən, Hadini sərəxoşluqda şərəyənlər onun "alay imamı" olması faktını, bütün yaradıcılığı boyu qırmızı xətt kimi keçən

mənəviyyat çağırışını, yüksək amallar uğrundakı sarsılmaz mübarizəsini necə gözardı edirlər?!

20-ci yüzülliyin mətbuatı çox zəngin, rəngarəng olsa da, ədəbi məktəb səviyyəsinə yalnız "Molla Nəsrəddin" və "Füyuzat" yüksələ bildi. "Bir tərəfdə Mirzə Cəlil, Sabir və onların məslək dostları, digər tərəfdə isə Əli bəy Hüseynzadə, Məhəmməd Hadi, Hüseyn Cavid yetişərək xalqı milli oyanışa səsləyərək, Azərbaycan ədəbi mühitində yeni forma, məzmun və mövzu yaratmış oldular. Onu da vurğulamaq yerinə düşərdi ki, hər iki ədəbi məktəbin nümayəndələrindən sona qədər onun ideyalarına sadiq qalanlar da oldu, qalmayanlar da. Məsələn, Abbas Səhhət, Abdulla Şaiq, Səməd Mənsur sovet dövründə romantizimdən realizmə meyilləndilər. Azərbaycan ədəbi mühitində sona kimi bu cərəyanın ideyalarına sadiq qalan iki böyük filosof şairimiz H.Cavid və M.Hadi oldu. Cavid-şünas M.Cəfər yazırıdı: "H.Cavidin də əsas yaradıcılıq ideyaları, baş mövzusu, ruhu, məzmunu etibarı ilə M.Hadiyə çox yaxın idi. Buna görə də bu iki sənətkar axıra qədər romantik üsluba meyl göstərmişlər".

"Epik-romantik poemalarla ədəbiyyat tariximizin zənginləşməsində mühüm rol oynayan" M.Hadi, çox təəssüf ki, ömrünü məhrumiyyətlər içində yaşadı (əgər ona yaşamaq demək olardısa) və bu onun yaradıcılığına da öz təsirini göstərdi. M.Hadinin həyatı ilə tanış olarkən ədəbiyyatşunas alim, yazıçı-publisist Rafael Hüseynovun "Vaxtdan uca" əsəri yadına düşdü. Görünür, M.Hadi dünyaya gələndə Ulu Tanrıının "xoş vaxtına düşməyib ki, Hadiyə xoşbaxt yazmayıb". Xoşbəxtlik deyilən nemətin dadını nə erkən daddı, nə də ahillığında. Heç ahillığı olmadı ki, cəmi-cümlətanı 40 illik ömr. Bu qırx ildə bircə gün də xoşbəxt olmayan Hadi bu dünyada nə ev-eşik, nə də oğul-uşaq sahibi oldu. Dünyada hər çürə məşəqqət yaşadı. Yetim qaldı, ev-eşiyi dağıldı, qapılara düşdü, sürgün edildi, mühəribə gördü. Amma amalından dönmədi. "İnsanların tarixi faciələri" adlı fəlsəfi poemasını yazanda da mübarizələrlə yaşınan həyat yolunu qələmə aldı.

Bütün həyatı boyunca yazib-yaradan, arzularını qələmi ilə dilləndirən romantik şair real həyatın acıları ilə barışmayaraq daim səadət sorağına çıxdı. Öz daxili aləmində azad həyatı sevən, istibdad buxovlarında yaşamağı bacarmanın, mühitinə sığmayan M.Hadi həm yara-

dıcılığında, həm də şəxsi həyatında bir amalı - vətənin səadəti amalını hayqırıdı. Elə bu səbəbdən "Mərd lazımdır ki, hifz etsin hüquqimilləti!" -söyləyən şairi "vətən və millət şairi" adlandırır Hadişünaslar.

Məhəmməd Hadi "ilk mətbu çıxışını 1905-ci ildə "Həyat" qəzetinin 109-cu sayında edir". Sonra "Təkamül", "Yoldaş" qəzetlərində şeirləri çap olunan Hadi oxucularının diqqətini cəlb edir. Bu xəbər həmin illərdə Həştərxanda yaşayan qohumu Mustafa Lütfiyə çatır. Mustafa Lütfi Hadinin bibisinin qaynı idi və Şamaxıda yaşayarkən Teyyibə xanım rəhmətə getdikdən sonra bir necə il Hadini öz evində saxlamışdı. Lütfi Həştərxanda yaşayanda "Bürhani-tərəqqi" adlı qəzet nəşr edirdi və elə ona görə də Hadini yanına çağırır. 1905-ci ildə Hadi Həştərxana gedir və burada mətbuatda çalışır.

M.Hadinin "Həyat" qəzetində çap olunan şeirləri və ilk "Bəyani-həqiqət" sərlövhəli publisistik məqaləsi (24 iyul 1905-ci il) Əli bəy Hüseynzadənin diqqətini cəlb edir və xoşuna gəlir. Odur ki, 1906-ci ildə "Füyuzat"ı açarkən M.Hadini Bakıya dəvət edir. Hadi tərəddüd etmədən Bakıya gəlir və "Füyuzat"da işə başlayır. "Füyuzat"da Əli bəydən sonra daha çox çap olunan da M.Hadi olub. Digər yazarlardan fərqli olaraq jurnalın ilk sayından son sayına kimi (yalnız 26 iyul, 7 avqust, 24 oktyabr 1907-ci il tarixli sayıları istisna olmaqla) müntəzəm surətdə publisistik məqalələri və şeirləri çap olunub. Jurnalın ətrafına dövrünün bir çox istedadlı qələm sahibləri cəm olsa da, müəlliflər arasında Əli bəyə məsləkcə ən yaxın, doğma olanı Hadi idi. "Füyuzat"ın tədqiqatçısı O.Bayramlı haqlı olaraq yazırıdı: "Füyuzat" Azərbaycan romantizminin Məhəmməd Hadi kimi qüdrətli sənətkarının yetişməsində əvəzsiz xidmət göstərmişdi" və onun buradakı fəaliyyəti "yaradıcılığının ən parlaq səhifəsidir". "Füyuzat"da arzularını, amalını əks etdirən şair onun tez bir zamanda bağlanmasını kədərlə qarşılıyır. Lakin o, mətbu aləmindən uzaqlaşır. "Həqiqət", "Tazə həyat", "İttifaq", "Səda" və başqa qəzet və jurnallarla əməkdaşlıq edir. Burada da şeirləri ilə yanaşı, publisistik məqalələri çap olunur. Tədqiqatçı alim Vəli Osmanlı M.Hadinin publisistikasını maarifçiliyi, fəlsəfiliyi baxımından "Mirzə Fətəlinin məqalələri ilə müqayisə etmək mümkündür" söyləyir. Şairlik təbi ilə yanaşı,

dərin elmi zəkaya malik olan ədibin publisistik məqalələrində əxlaqi dəyərlər, elmi və fəlsəfi təlimlər, ədəbi-nəzəri baxışlar özünü daha qabarıq əks etdirirdi. Dövrünün görkəmli ədəbi tənqidçisi Əli Nazim yazırkı ki, bu publisistikada ehtiras, pafos özünü daha çox əks etdirir. V.Osmanlıının təbrincə desək, "M.Hadinin ədəbi təleyini, demək olar ki, mətbuat müəyyənləşdirmiş və o, ədəbiyyat aləminə mətbuatdan gəlmışdi. 15 illik yaradıcılığının, ehtimal ki, yarısını publisistik məqalələri təşkil edir". Çox təəssüflər ki, bu gün M.Hadinin publisistikası geniş şəkildə tədqiqata cəlb edilməyib. Doğrudur, bu sahədə görülən işləri də inkar etmək düz olmazdı. Amma şairin publisistik yaradıcılığı da bütöv şəkildə tədqiqata cəlb edilməlidir.

M.Hadi publisistik məqalələrində mətbuat, şəxsiyyət azadlığını müdafiə etməklə tərəqqi və mədəni inkişafı dəstəkləməklə yanaşı, müqəddəs dinimizin də təbliğini məsləhət biliirdi. Ona görə də sovet dövründə onu "köhnə, idealist görüşlərindən yaxa qurtara bilməyən, ziddiyətli yaradıcılığa malik qələm əhli" adlandırıldılar. Əslində Hadi dünyəvi elmlərlə yanaşı, dini elmlərin də təbliği fikrini dəstəkləyirdi. Onun "Elmi-əbdana həqiqi bir nəzər" sərlövhəli məqaləsi bu baxımdan diqqətəlayiqdir. "İslamiyyət özünün bütün mahiyyəti etibarilə tərəqqiyə, elmə, mədəniyyətə çağırın bir dindir" - söyləyən şair xalqı soyan firildaqcı ruhaniləri də tənqid etməkdən çəkinmirdi. İllər sonra isə şairin haqq yolunda olduğu sübut olundu. Çünkü dünyəvi elmləri bilməklə yanaşı, hər bir xalq öz keçmişini, dilini, dinini onun tarixini mütləq öyrənməlidir. Axi "keçmişini bilməyən gələcəyə gedə bilməz" -deyiblər.

"Maarif ruhi-vicdandır, maarif cani-imkandır" -söyləyən Hadi həyatda bütün gözəlliklərə, azadlığa, tərəqqiyə sahib olmaq üçün əvvəlcə maarifə yiylənməyi tövsiyə edir. "Elmdir adəmə ən şanlı şərəf" -deyərək o dövrde təhsildən uzaq qalan qızların, fiziki qüsürü olan uşaqların da təhsilə cəlb edilməsini arzulayırdı. O, "Almaniyada darülməlulin" ("Füyuzat" jur, 26 noyabr 1906-cı il, N-3) sərlövhəli məqaləsində dünyanın inkişaf etmiş ölkələrinin maarif, elm təcrübəsindən bəhrələnməyi məsləhət bilərək yazırkı: "Bu sahədə amerikanlar son dərəcədə həmiyyət göstəriyorlar".

"Füyuzat"ın 29 dekabr 1906-cı il tarixli sayında M.Hadinin "Müctəhid ağa Təbatəbai

həzrətlərinin məktubu" və "Bakı tarixindən bir nəzər" sərlövhəli iki irihəcimli məqaləsi çap olunub. Hər iki məqalə tarixi faktlarla zəngindir və Hadinin hər iki mövzu haqqında yetərincə bilgisi olduğunu üzə çıxarı. Birinci məqalədə "Hal-hazırda İran əhalisinin ən böyük bir qismi əcnəbilər boyunduruğu altında xar, zəlil yaşamaqda və imrari-həyat etməkdədir" -söyləyən müəllif cənublu həmvətənlərimizin vətəndə ikən qurbət ömrü sürdüklərini dilə gətirirdi. İkinci məqalədə "Bakı şəhəri quberniyadan ayrılib Peterburq və Moskva şəhərləri kibi özü ayrı bir "qradonaçalstvo", "yəni hökuməti-bələdiyyə oluyor" - deyərək bu münasibətlə şəhərdə keçirilən mərasimi qələmə alır və Bakının tarixindən söhbət açır.

M.Hadinin istər publisistik məqalələrində, istər şeirlərində coşqunluq hissi ümumi məzmunda olsa da, əsas hürriyyətpərvərlik, vətənpərvərlik hissidir. Çünkü Hadi vətənini azad görmək istəyirdi. Dünyanın qabaqcıl, azad xalqlarını alqışlayan şair mütərəqqi hərəkata meyil edərək öz xalqını mübarizəyə səsləyirdi. Bütün varlığı ilə azad, müstəqil bir qələm əhli olan Hadinin yaradıcılığında hürriyyətpərvərlik ideyası ən mühüm yerlərdən birini tuturdu. "Hürriyyət" sözü şairin dilinin əzbəridir. Elə şeiri yoxdur ki, ya müstəqim, ya obrazlı şəkildə hürriyyətdən bəhs etməmiş olsun. Hürriyyət onun gözündə hər şeydir. Şair "Ah, kimsəsiz vətən" şeirləndə bunu üsyankarcasına bəyan edirdi. Doğrudur, M.Hadi romantik idi. Amma bu romantikada elmi təfəkkürlə poetik təxəyyül birləşir. Odur ki, Hadinin romantizm ırsinin ruhuna, ovqatına hopmuş azadlıq həm hissdir, həm mövzu, həm də ideya. Şair bunların vəhdətində ""hürriyyət" obrazı yaratmış və bütün ömrü boyu "Gözəldir, pakdır, iffətlidir fərdənə hürriyyət!" - deyə azadlıq carxısına çevrilmişdi. Yaxın dostu A.Şaiq böşuna demirdi ki, Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır. M.Hadi fəlsəfi, mütəfəkkir şairdir. Yaradıcılığının son dövründə Hadi şeirləndə təfəkkir meyli çox güclənmişdi. Bu, onun mührəbədə gördüyü faciələrdən, öz şəxsi həyatındaki mənfi hadisələrdən, maddi və mənəvi sixıntılardan qaynaqlanırdı.

...1910-cu il. 17 oktyabr 1905-ci il tarixli bəyannaməni imzalamıqla xalqa "azadlıq" verməyə məcbur olan hökumət Azərbaycanda

milli inkişafdan, xüsusən də anadilli mətbuatın fəaliyyətindən qorxuya düşərək yenidən güclü senzura qaydalarına əl atır. Bu zaman onun "Səda" qəzetində (20 yanvar 1910-cu il) "Xurafat içində həqiqət" sərlövhəli məqaləsi çap olunur. Məqalədə "xalqın dərdini söyləyənləri təqib edən bir ovuc qoluzorlulara qarşı üsyankarcasına səsini ucaldan" Hadi "Hürriyyəti-kələmə" qarşı aparılan bu haqsızlıqlara dözməyib üz tutur Türkiyəyə. İstanbula gələrək "Tənin" qəzetində Şərqi dilləri tərcüməcisi kimi işə başlayır. "Tənin"lə yanaşı "Mehtab", "Hilal" və digər mətbu orqanlarda məqalə və şeirlərini çap etdirir. Az bir vaxtda tərəqqipərvərlik və türkçülük ruhunda yazdığı şeirlər bütün Şərqdə oxunub yayılmağa başlayır. Hətta ədəbiyyatşunas alim M.C.Paşa-yevin yazdığını görə, "şairin "Fanun və maarif" adlı şeiri Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə edilərək çap olunub".

Türkiyədə "Gənc türklər" cəmiyyəti ilə six əlaqə saxlayan M.Hadini 1913-cü ildə Osmanlı hökuməti şübhəli şəxs kimi həbs edərək Saloniki şəhərinə sürgün edir. Burada yunanlar onu türk casusu hesab edərək öldürmək isteyirlər. Bu zaman bir yunan keşişi onu himayəsinə alaraq xilas edir. 1914-cü ildə Hadi çox çətinliklə Bakıya qayıdır. Sürgün həyatı, acliq, ağır iztirablar məğrur şairi sarsıdır. Qocaman yazıcıımız Manaf Süleymanlinin yazdığını görə, "Hadi o zaman bir müddət ruhi xəstəxanada yatır".

M.Hadinin Bakıya qayıtmasını dostu A.Şaiq xatirələrində belə yazırı: "Hadinin gəldiyini bilmirdim. Bir gün küçədən keçərkən üst-başı kirli, hali pərişan bir şəxs əlimdən tutdu. Əvvəlcə tanımadım. Çünkü tanınacaq halda deyildi. O, titrək bir səslə: "Şaiq, məni tanımadın?" - deyə soruşdu. Səsindən və gözlərinin rəngindən Hadi olduğunu tanıdım. Qucaqlayıb bağrıma basdım".

A.Şaiqin xatirələrindən belə bəli olur ki, o, Hadini oradan birbaşa təkidlə öz evinə gətirir və bir necə gün qonaq saxlayır. Bir gün Şaiq dərsdə olarkən Hadi evdə heç kimə bir söz demədən çıxb gedir. Dostu onu bir müddət axtarır. Xəbər tutur ki, tanış bir həkim dostu onu müalicə etmək üçün xəstəxanaya qoyub. Hadi xəstəxanada yatanda artıq Birinci Dünya müharibəsi başlamışdı. O sağalıb çıxanda, 1915-ci ildə könüllü olaraq Qafqaz ordusuna yazılır. Cəbhə, döyüş həyatı onsuz da bədbin olan şairi daha da bədbin edir. Şeirlərində, məktublarında bu hiss

bütünlüklə özünü bürüza verir. "Meydani-gərb xatirələrindən" sərlövhəsi altında Bakıya şeirlər göndərir. 1918-ci il. M.Hadi cəbhədən Şamaxıya qayıdır. Bu qayıda heç kimin sevinməməsi və ən yaxın dostu Abbas Səhhətin ölüm xəbəri onu daha da tənhalaisdırır. Şair Gəncəyə bacısı Sahab xanımın yanına gelir. Bu zaman Gəncədə, Bakıda baş verən siyasi hadisələr onun da diqqətindən yayılmır. Şair həmin ilin payızında Bakıya gəlir və yenidən mətbuatla six əlaqə yaradır. "Əsgərlərimizə-könüllülərimizə", "Məfkureyi-aliyəmiz", "Şühədayı-hürriyyətimizin əhvalinə ithaf" kimi şeirlərində əldə edilən milli azadlığın qorunub saxlanması tövsiyə edilir.

1920-ci ilin may ayı. Gəncədə bolşeviklərin əleyhinə qaldırılan üsyanda Hadi də yaxından iştirak edir. Bu haqda şairin qələm dostu A.Şaiq illər sonra yazırı: "Hadi təxminən 1919-cu ilin axırları, 1920-ci ilin əvvəllərində Gəncədə birdən-birə qeyb oldu. Şairin "yox olmasına" o zamanancaq dostları, qələm yoldaşları hiss edə bildi, onu çox axtardılar, "gördüm"- deyən olmadı. Hadi Azərbaycanda parlaq bir günəşin doğuşu ərəfəsində, onun xəyalindəki bir çox arzuların həyata keçirilməyə başlayacağı dövrdə həyat səhnəsindən çəkildi, müsavat ağalığının törətdiyi qarışılıqlar içində bir növ "itdi". Mollanəsrəddinçi Əli Nəzmi isə 1945-ci ildə bu haqda belə yazırı: "Hadi 1920-ci ilin may ayında Gəncədə soyuqdəymədən vəfat etmiş və orada da dəfn olunmuşdu". İstər A.Şaiq, istərsə də Ə.Nazim bu sətirləri sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsən bir dövrdə yazıb. Ona görə də təbii ki, Gəncə üşyanında bolşevik atlarının ayaqları altında vəhşicəsinə həlak olan Hadinin ölümünü belə qələmə verməli idilər.

"İşiq düşüncələr ilə işıqlanan millət" - söyləyən Hadi öz yaradıcılığı ilə xalqının azadlığı, tərəqqisi, səadəti yoluna işiq sala bilsə də, özü amansız dünyanın, soyuqqanlı, tamahkar insanların qurbanı oldu. Fikrət Sadıq demiş: "O elə yandı ki, külü də qalmadı...". Zaman, məkan sübut etdi ki, "İdraki olanlar məni sonra qanacaqdır"- söyləyən Hadi nə qədər haqlı imiş. "Azərbaycan şerinə romantizmi gətirən və onu qanadlandıran, ona can verən sənətkarı" bu gün unutmaq olarmı? Yox! Ona görə bu gün M.Hadi hər çür yüksək şəkildə anılmağa layıqdir.